

ŞƏHİDLƏR ölməz, VƏTƏN bölü

Xudayar Yusifzadə 1998-ci il iyulun 15-də Bərdə şəhərində anadan olub. Körpə ikən atasını itirən Xudayar üç qardaş, bir bacıdan ibarət ailənin son beşiyini idti. Bərdə şəhərində Uşaq İncəsənət Məktəbini bitirmişdi. Hərbi xidmətdən sonra sərhəd qoşunlarında gizir kimi həqiqi hərbi qulluğa başlamışdı. Tovuz döyüslərindən sonra könülüllü olaraq müharibəyə qatılan Xudayar Füzulinin, Kəlbəcərin, Zəngilanın işğaldan azad edilməsi uğrunda gedən döyüslərdə iştirak etmişdir.



Xudayar dastanı

22 oktyabr 2020-ci ildə Zəngilan rayonunun Ağbənd qəsəbəsi istiqamətində gedən döyüslərdə şəhid olmuş Xudayar Yusifzadə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə "Vətən uğrunda", "Zəngilanın azad olunmasına görə" medalları və "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunmuşdur.

İller ötüb keçəcək, nəsillər dəyişəcək, yaz hər gəlişi ilə başqa bir yaz olacaq, şairlər, bəstekarlar vətəni, bu vətənin qəhrəman oğullarını vəsf edən yeni şeirlər yazacaq, nəğmələr qoşacaq. Amma sənin əlində avtomat səngərdə oxuduğun "Vətən yaxşıdır" mahnısı bütün zəmanların ən şirin, ən gözəl, ən kövrək nəğməsi olacaq. Nə qədər ki, hünəriylə dünyani heyran qoyan xalqımız var, nə qədər ki dünyaya vətən sevdalı nəsillər gələcək, sən də hər zaman var olacaqsan, Xudayar! Sən bir evdə, bir ailədə dünyaya göz açsan da, böyük bir xalqın, bütöv bir elin oğlu oldun. Həm də sıradan bir oğul yox, müasir Azərbaycan gəncliyinə örnək olan qəhrəman oğul. Sən səngərdə bir neğmə oxudun, könüllərdə əks-səda-

verdin, əbədiyyət nəğməsinə çevrildin. Tükənməz hayat eşqinlə, mənali özür yolunla bir dastan yaratdır, Xudayar dastanı...

Bərdədəki Şəhidlər xiyabanına yolumuz tez-tez düşür. Sıralanmış şəhid məzarlarının başına dolana-dolana həmişə sonda ixtiyarsız Xudayarın məzəri önünde dayanıb dərin düşüncələrə dalırıq. Qara mərmərdən təbəssümə boyunan Xudayar son dərəcə mənali, sirayət-ədici baxışlarıyla sanki çox şey deyir. Xudayar baxır, Xudayar danışır, Xudayar oxuyur, Xudayar soruşur: "Şair, sorma Vətən nədən yaxşıdır?" sualına keçdiyi qısa və şərəfli özür yoluyla elə özü də cavab verir - vətən hər şeydən üstündür, qiyamətlidir. Ona fəda olmaq, uğrunda şirin candan keçmək her kişinin namus, qeyret borcudur...

Növbəti ziyarətimizdə xiyabanda könül rahatlığı yaradan bir təsadüf oldu. Burada Xudayarın babası Şüümşad kişiylə, nənəsi Tovuz xanımı və digər doğmaları ilə görüşüb həmsəhbət olduq. Öyrəndik ki, onlar Ağdamın Seyidlər kəndində məcburi köçkünlər kimi Bərdənin Qazıqurdalı kəndinə penah gətiriblər. Şüümşad Məmmədov:

- Xudayar çox istiqanlı uşaq idi. Onda qəribə bir şirinlik vardi. Müharibəyə könülüyü getdi. Deyirdi ki, baba, əsl möqam yetişib, ermənilərdən tökdükleri nəhaq qanların qisasını almağa, Qarabağı azad etməyə gedirik. Heç yadımdan çıxmaz, cəbhəyə yola düşəndə boynumu qucaqlayıb üzümdən öpdü, həmişəki kimi zarafatından da qalmadı. Dedi ki, baba, o məcburi köçkünlər vəsiqəni ver baxım. Verdim baxdı. Cırımaq istəsə da, fikrindən daşındı. Dedi ki, baba, qoy hələ qalsın, ermənilərin başın əzib qayıdanan sonra sizi Seyidlər kəndinə özüm köçürücəm. Bax, bu vəsiqəni də elə orada cırıb həyatımıza səpərik. İndi şükür Allah, Qarabağımız qanlar, qurbanlar bahasına işğaldən azaddır. Bir bax, gör bu xiyabanda necə şəhid uyuyur. Onların hamisi mənə Xudayar qədər əzizdir, doğmadır. Oğul, 30 ildən bəri həsrətlə yolunu gözlədiyimiz, boyunu sevdiyimiz bu qəlebə bizim üçün bir də ona görə belə qiymətlidir ki, o, doğmalarımızın, şirin-şəker balalarımızın həyatı bahasına qazanılıb.

Şəhidlər xiyabanında kövrək notlara köklənen söhbətə Tovuz xanım da qoşuldu:

- Xudayarı çox istəməmək mümkün deyil. O qədər xoşqılıq idı ki, elə bil adamı ovsunlayırdı. Müharibəyə getmədən dedi ki, nənə, səndən bir xahişim var: "Bax, işdi düşmən güləsine tuş gəlsəm, qeti ağlama, bil ki, yerim cənnətdi". İndi mənənən en böyük teselli xalqımızın, millətimizin qədirilənən olmasındı. Hər dəfə bura onu ziyarətə gələndə Xudayarın məzəri başında tanımadığım insanları görürəm. Təzə gülcicək getirib məzarların üstüne qoyular, şəhid balalarımıza ehtiramlarını bildirirlər. Çoxu kövrəlir, göz yaşlarını saxlaya bilmir.

Dilli-diləvər Tovuz nənə söhbətində bir möqamı xüsusiələ vurğuladı. Dövlətin qayğılarından, xalqın isti münasibətdən razılıqla söz açdı. Dedi ki, bu xalqın, bu elin-obanın başına necə dolanmayı: "Adının çəkilməsini istəməyən imkanlı bir eloğlu Xudayarın qardaşına Bərdənin Güloğlular kəndində dəyeri 100 min manatdan çox olan bir ev alıb bağışlayıb. Qoy böyük olan Allah xalqımızı həmişə var eləsin, dövlətimizin qüdrəti artıq olsun".

Qədirilən bərdəlilər Şəhidlər xiyabanını tez-tez ziyarət edirlər. Bu dəfə də belə idi. Ziyarətçilər arasın-

da Bərdə şəhər sakini Əlövət Məmmədov da vardi. O, hərbi formada olan balaca nəvəsi və digər ailə üzvləri ilə birlikdə gelmişdi. Ə.Məmmədovun ürək sözləri:

- Bura bizim üçün müqəddəs məkandır. Doğma Qarabağımızı erməni işğalından azad edən, bizi 30 ilin həsrətdən xilas edən qəhrəman övladlarımız bu xiyabanda uyuylar. Bura tez-tez gəlirəm. Şəhidlərimizi hər zaman diqqətdə saxlamaq, onları həmişə məhəbbət və ehtiramla yad etmək bizim mənəvi borcumuzdur. Bu münasibət gəncərimizin vətənperəvərlik ruhunda təbəyinə əhemməyyətli təsir göstərir.

Xiyabandan ayrılrən adət etdiyimiz kimi, yenə də Xudayar Yusifzadənin məzəri önündə ayaq saxlaşdıq. Şəhidlik zirvəsindən boyanan qəhrəmanın şirin zümrüdü yaddaşımızdan boy verdi, bürküdə qovrulan ruhumuza kövrək bir neğmə serin su kimi səpildi:

*Dumanlı dağların başında durdum,
Dumanдан özümə bir xeymə qurdum.
Keçi xəyalımdan öz gözəl yurdum...*

Lazım QULİYEV,
"Azərbaycan"